

23 yaşı olanda Danimarkada tibb sahəsində çalışmaq qərarı verir. Bu ölkədə tanışı, heç bir əlaqəsi olmasa da, gedir. Hətta 16 yaşlı qardaşını da özüyle aparmaq məsuliyyəti ni üzərinə götürür. Həmin vaxtdan artıq 30 il keçir. Bu müdəddətə o istədiyini eldə edə bilir.

Söhbət Danimarkanın Lundbek Fondu tərəfindən 5,3 milyon avroluq qrant alması məsəlesi ilə bu günlərdə gündəmə gələn azərbaycanlı hekim, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin prezidenti Məsud Aşınadan gedir.

Qeyd edək ki, Məsud Aşına 1965-ci ilde Bakıda anadan olub. 20 sayılı məktəbdə oxuyub. 1988-ci ilde Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Danimarkada yaşayır ve Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisidir. Danimarka Başağrısı və Nevrologiya Mərkəzinin və İnsan Migren Araşdırıcıları Mərkəzinin rəhbəridir.

- Universiteti bitirəndən sonra Təcili Tibbi Yardım xidmətində internatura keçmisiniz. Azərbaycanda çalışığınız yeganə iş yeri bu olub?

- Təcili Tibbi Yardımda internatura dövründə çalışmışam. Tibb Universitetini bitirəndən sonra bir il işləməliydik. Mən de internaturaları Təcili Tibbi Yardım sahəsində keçirdim. Sonra Danimarkaya köcdüm.

- Təcili Tibbi Yardım xidmətində çalışdığınıza o bir il yadınızda necə qalıb?

- Həmin iş mənim üçün yeni bir şey olmasa da, maraqlı idi. Ona görə yeni deyildi ki, mən təxminən 3-cü kursdan sonra gecələr Respublika Toksikologiya Mərkəzində tibb işçisi kimi işləyirdim. Hər gün deyil, həftədə bir neçə dəfə orda çalışırdım. Həmin iş yeri mənə çox yaxşı təcrübə qazandırdı. Orda Təcili Tibbi Yardım xidməti de var idi. Ona görə, bu sahədə müyyən qədər təcrübəm formalaşmışdı. Amma internatura dövründə işlədim təcili tibbi yardım işinin özünməxsus spesifik tərfəfləri var idi. Məsələn, yardım üçün çağırırdılar, gedirdik. Hansı problem olduğunu bilmirsən və qəfil təcili bir məsələ ortaya çıxır ki, sən bunu həll etmeli sin. Internatura zamanı tibbi yardım çağırılında, tək de gedirdim. Amma ciddi bir xəstəlik olanda - ürəklə bağlı məsələlərdə təcrübəli həkimlə bir yerde gedirdik. Bir illik müdədə olsa da, orda çox şey öyrəndim.

- 23 yaşlı bir gəncin o vaxt Danimarkaya köçmək qərarı verməyinin səbəbi nə idi?

- Mənim həm tibb sahəsində çalışmadıq, həm de elmi istiqamətdə fəaliyyət göstərmək, bu sahədə bir yerlərə gəlmək kimi istəyim var idi. O vaxt sovet hökumətinin tərkibində idik ve heç kim inanmırkı ki, bu boyda dövlət dağlılaq. Və mən bir gənc kimi sovet hökumətində perspektiv görmürdüm. Bu səbəbdən peşəkar karyeramı inkişaf etdirmək üçün ölkə xaricinə çıxmış fikrine gəlmışdım. Qərar verdim ki, ya Avropaya, ya da Amerikaya miqrasiya edim, orda yaşayım, işləyim.

- O vaxt bu qərarı verəndə, ətrafinizdə ölkə xaricinə çalışmaq üçün gedənlər var idi?

- Yox, o qərarı özüm vermişdim. O vaxt ölkə xaricində çalışmaq üçün gedən azə-

baycanlıların sayı az idi. Sovet hökuməti dağıldan sonra azərbaycanlılar Türkiyəye, Avropa ölkələrinə, Amerikaya daha çox getməyə başladılar. Mən gedən zamanlarda tək-tük insanlar bu addımı atırdılar. O vaxt ölkə xaricinə getmek böyük addım idi. Orda kiminləsə əlaqəm yox idi. Buna baxmayaraq, mən o qərarı verdim və həyata keçirdim. Amma türklər demiş, o qədər də kolay olmadi.

- Adətən, ölkə xaricində işləmek fikri olanlar təhsil üçün gedirlər ki, öyrəssinlər, zamanla iş mühitinin içine düşsünlər.

- Mən təhsil üçün getmedim, məqsədim iş mühitində düşmək idi. Fikirləşirdim ki, orda işləməyə nə qədər tez başlasam, daha tez irəli gedə bilərem. Nə qədər gec olsa, mənim üçün mənfi tərəfləri ortaya çıxa bilər. İşləmək üçün getdim və karyeramla bağlı hər şeyi Danimarkada qurdum.



5,3 milyon avroluq grant udan azərbaycanlı həkim

Məsud Aşına: "Gələcəkdə baş ağrılarına qarşı yeni bir dərman da hazırlaya bilərik"

Aygün Asimqızı

- Niye Danimarkaya getdiniz?

- İstəyirdim ki, getdiyim ölkədə mənim işləməyim, özümü inkişaf etdirməyim üçün imkanlar olsun. O zaman daha çox Amerikaya getməyi düşünürdük. Çünkü Amerika imigrantlar ölkəsidir. Orda imigrantlar üçün mühit başqa yerlərə nisbətən daha yaxşıdır. Amma Skandinaviya mənim çox xoşuma geldi. Oranın həyata bir humanist yanaşması var. Mənim fələfəmə, həyatıma uyğundur, oranı çox sevirdim.

- Siz getdiyinizdə 16 yaşlı qardaşınızı da özünüzle aparmısınız. Belə məsuliyyəti məqamda adam tek gedir, cümlə hələ bilmir ne olacaq.

- Qardaşımın 16 yaşlı var idi və anam onu o vaxt hələ də uşaq hesab edirdi. Ona görə, mən qardaşımı aparmaq qərarı verəndə, anam çox narahat oldu. Dədim ki, narahat olma, qardaşım üçün hər şeyi edəcəm ki, orda müvəffəqiyyəti olsun. Bir növ qardaşımın da məsuliyyətini üzərimə götürdürdüm. O da mənimle getdi, orda lisey kimi iki illik kursları var idi, orda oxudu. Sonra Kopenhagen Universitetində tibb sahəsi üzrə təhsil aldı. İndi de Boston və Harvard kimi universitetlərdə işləyir.

- İki qardaş getmisiniz. Maliyyə cəhətdən valideynləriniz siza dəstək olurdu?

- Hər şeyi özümüz edirdik. Valideynlərin sız fikirləşən o maliyyə destekləri yox idi. Atam da, anam da sovet vaxtı maaşa dolanan ziyanlardan idilər. Aclıq çəkmirdik, amma bizi xaricdə hər şeyle təmin edəcək qədər maliyyədən sahib deyildi. Ancaq elmi istiqamətdə ailəmizin yaxşı əlaqələri var idi. Ailəmiz, xüsusilə anam tərəf ziyanlardır. Qohum-eqrəbanın çoxu akademiyada işləyir, institutlarda dərs deyirdilər. Biz qardaşımızla çıxanda, nə atamızdan, nə anamızdan asılı deyildik.

- Dediiniz ki, çətin olmuş. Çətin olan nə idi?

- Dil. İngilis dilini bilirdim, başqa ölkəyə getmek üçün əslində, bu, kifayət idi. Amma işləmək və inteqrasiya etmək üçün Danimarkanın dilini de bilməliydim. Çünkü cəmiyyətin açarı dilidir. Danimarka dilini öyrənmə-



yim təxminən bir il çəkdi. O dildə mükəmməl yox, rahat danışmaq, başa düşmək hardasa ilə vaxtimi apardı. Halbuki, mən bir ildən sonra dillə bağlı birinci imtahanımı verdim. Qardaşım məndən daha gənc idi, ona görə o yarımla ilə o imtahanı vermişdi. Mən 6 ay dil oxuduqdan sonra könüllü kimi bir xəstəxanaya getdim, başqa həkimlərlə ünsiyyətdə oldum. Orda dilim daha da açıldı və dildən birinci imtahanımı verdim. Sonra yavaş-yavaş davam etdi.

- Artıq 30 ildir ki, Danimarkada fəaliyyət göstərirsiniz. Bu müddədə karyerada irəliləmə prosesinin süreti sizə görə necə gedib?

- Mənə görə normal tempdə gedib. Bu irəliləmə üçün isə mən çox oxuyurdum, öz üzərimdə işləyirdim. Akademik karyerada irəliləmə bazən illər aparır. Bəziləri üçün çox müddət lazımlı olur. Mən bütün normal mərhələlərin hamisini bu müddədə keçdim. Fikrimcə, irəliləmə cəhətdən mənim üçün orda hər hansı bərəyər olmayıb.

- Siz getdiyiniz dövrde Danimarkada Azərbaycandan olan həkimlər var idı?

- Tibb sahəsində azərbaycanlılara rast gəlməmişdim. Çünkü gedən də yox idi. Son vaxtlar orda tibb sahəsində çalışan bir neçə azərbaycanlı ile tanış olmuşam. Hətta bir-iki nəfər var ki, nevrologiya sahəsindədirler. O

vaxt ümumiyyətlə, Danimarkada çalışan xərici həkimlər çox az idi. O vaxt xəstələr mənə ekzotik bir adam kimi baxırdılar.

- Həm klinik sahəsiniz, həm də elmi. Hazırda fealiyyətinizdə hansı istiqamət daha çox üstünlük təşkil edir?

- Xəstələrə de baxıram, amma daha çox elmi fealiyyətə məşğulam. Xəstələrə baxmaq üçün hardasa həftədə bir dəfə vaxtim olur. Amma böyük qrupum var, elmi işlərim çox intensiv gedir. Bu, çox vaxt aparan işdir. Eyni zamanda, başqa ölkələrə səfərlər edirəm, mühəzirələr deyirəm. Bunlar da vaxtimi alır. Ona görə klinik istiqamətə çox vaxt ayıra bilmirəm.

- Baş sizin üçün hansı istiqamət daha məraqlıdır?

- Mən xəstələrə baxmağı da sevirəm, elmi işlə məşğul olmayı da. Ona görə bu iki iş kombinasiya etmək şansı hər adama qismət olmur. Mənim elə bir şansım var. Bu şansıdan maksimal şəkildə istifadə edirəm.

- Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin prezidentisiniz. Bu cəmiyyətin Azərbaycanla bağlı fealiyyəti var mı?

- Bu, beynəlxalq teşkilatdır. Teşkilatda hər kəs fərdi şəkildə üzv olur. Yeni Azərbaycan-dan olan istenilen həkim, hansı ki tibbin baş ağrılari sahəsinə marağı var, bu sahə ilə məşğul olur, həmin assosiasiyasının üzvü ola bilər. Üzv olanlar bu istiqamətde olan jurnal-ları alırlar, kurslar, konqreslər, səmpoziumlar və s. işlərimizdə iştirak hüquq qazanırlar. Teşkilatda üzv olan azərbaycanlılar da var. Üstəlik, mən Bakıya geldiyimdə, tek ömüyü, həm de təşkilati təmsil edirəm. Baş ağrı mövzusunda mühəzirələrim o işləmə bağlıdır. Bu, mənim işimdir və bir növ bizim bərumuzdur.

- 5,3 milyon avro məbləğində mükafata layiq görülmüşünüz. Bu məbləğ nə qədər müddətlik layihə üçün nəzərdə tutulub?

- Bu məbləğ 6 illik qrant layihə üçün ayırlıb. Mən elmi istiqamətdə - məqrenin bezi məsələləri ilə bağlı tədqiqat planı tərtib etmişdim. Gələcəkdə yeni bir dərman da hazırlanıb. Bəziləri üçün çox müddət lazımlı olur. Mən bütün normal mərhələlərin hamisini bu müddədə keçdim. Fikrimcə, irəliləmə cəhətdən mənim üçün orda hər hansı bərəyər olmayıb.

- Əvvəller elmi işlərinizlə bağlı bu kimi məbləğdə maliyyə aldıığınızı olub?

- 1-2 milyon avroluq qrantlar almışam, amma bu miqdarda hələ olmamışdı. Bir qrupa və bir xəstəliyə bu qədər məbləğdə maliyyə hələ verilməmişdi. Yalnız mənim üçün deyil, mənim qrupum, mənim sahəm, kolleqalarım, bizim mərkəz üçün çox pozitiv bir nailiyyət oldu.

